

M.Ə.Sabirin 150 illiyi sırasında

Təyyar SALAMOĞLU

SABİRİN MİLLİ İNTİBAH İDEALI

(“İCTİMAİ YUXARILAR”A
MÜNASİBƏT
KONTEKSTİNDE)



Mirzə Ələkbər Sabir çoxəşrlik poeziyanızın parlaq anənələrini layiqinəcə yaşıtmaqla hərəkət, ədəbiyyatımız keyfiyyətçə yeni mərhələyə yüksəldərək onu ictimai məskurə baxımdan daha da zənginləşdirən söz ustası kimi geniş səhərat tapmışdır. “Molla Nəsrəddin” jurnalı ətrafında formallaşmış ədabi cərəyanın aparıcı simalarından olan müttəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəni saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil etmişdir.

Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından

Azərbaycan sovet ədəbiyyatşunaslığında milli tənqidçi realizmin obrazları alımlı tipoloji cəhətdən iki qrupda təsnif edilmişdir: “ictimai aşağılar” və “ictimai yuxarilar” (ifadələr Y.Qarayevindir - T.S.). Obrazların tipologiyasına uyğun olaraq tənqidçi gülüş də mahiyyətə iki növ ayrılmış, “ictimai aşağılar” a münasibətdə tənqidçi gülüşün oyadıcı (başqa sözə, tərbiyədici), “ictimai yuxarilar” a münasibətdə isə onun ifşa edici (başqa sözə, öldürücü, məhvəndici) xarakteri və məzmunu öna çəkilmədir. “ictimai aşağılar” a “xalq” adı verilmiş, onların yaşamaq, ictimai və milli şurucə tərbiyələrin inkişaf etmək, son nəticədə özünü dərk edərək vətəndaş kimi yetişmək haqqı təsbib edilmişdir. Sovet ədəbiyyatşunaslığı xalqın ancaq “ictimai aşağılar” dan ibarət olması fikrinin ictimai, estetik və elmi şüura yeridilməsi üçün uzun və məqsədönlü bir yol keçmişdir.

Xatırlamak və ya xatırlatmaq yerinə düşər ki, sovet tənqid və ədəbiyyatşunaslığı proletar-sovet ədəbiyyatı uğrunda mübarizə apardığı ilk onilliklarda ədəbi düşüncədə özüne yer alan “xalq” anlayışına sinfi məzmun verməyə çalışmış, xalqdan ümumi şəkildə danışmağı məqbul hesab etməmişdir. Misal üçün, 20 - 30-cu illər tənqidinin aparıcı nümayəndələrindən biri olan Ə.Nazim bir tərəfdən ədəbiyyatın ictimai hayatındakı roluna münasibətdə sənətkarın “xalqa xidmət” funksiyasını öns-

M.Ə.Sabirin 150 illiyi sırasında

123

çəkər, digər tərəfdən isə sənətkarları “xalq məshhumunu ideallaşdırmaq” da günahlandıraraq “xalqın sinfi siması bəlli deyildir” - deyirdi. “Lakin biz xalqa müsavi hüquqları bir gözla baxmırıq” - deyən Ə.Nazim ədəbiyyatı “proletar sinfinin rəhbərliyi ilə ortabab, muzdur və fəqir kondilərin sinfi ittifaqı” na xidmətə səsləyirdi. Bu, əslində, sovet ədəbiyyatşunaslığının 20-30-cu illərdə dövrüyyəye buraxıldığı ədəbiyyat siyasetinin ifadəsi idi. Siyasi rejimin bu siyasi klassik irsə də birmənalı şəkildə tətbiq edilir, ədəbi-elmi qiyamətləndirmədə sinfi məzmun önsə çəkilirdi. 20-30-cu illər tənqidində və Azərbaycan ədəbiyyatşunaslığının sonrakı inkişaf mərhələlərində “Molla Nəsrəddin” ci sənətin “ictimai yuxarilar” a tənqid, “ictimai aşağılar” a rəğbatlı münasibəti öz estetik mənasından uzaqlaşdırılırla, sinfi ziddiyətlərinin inikası zəminində təsir edilmiş, məhz bu mənədə Mirzə Cəlil, Sabir sənətində proletar ədəbiyyatına “estetik dayaqlar” tapılmışdır. Realist sənət nümayəndələrinin milli oyanış, milli özündürək və vətəndaşlıq qayalarından güc alan estetik konsepsiyalarına “sinfilik” donu geyindirilmişdir. Bütövlükdə Sabir və Mirzə Cəlil yaradıcılığının milli tənqidini realizmin zirvəsinə qaldırın kamillik yox, aşağı tabaqələri müdafiə konteksti önsə çəkilmişdir. Ə.Nazim qatı bir qonaqla yazardı: “Əgər Sabir bu gün sağ olsa idi, inqilabçı bir Azərbaycan şairi olacaq və Azərbaycan proletar ədəbiyyatını başında duracaqdı.” Bu mühələzə yanlışdır. Sabir və Mirzə Cəlil XX əsr Azərbaycan ədəbiyyatında - tənqidini realizmində bir medalın iki üzü kimi idil. Sabir sağ olmasa da, Mirzə Cəlil sağ idi və o, Azərbaycan proletar ədəbiyyatının və ya nəsriinin nəinki başında durmadı, heç onun sıra nəfəri də olmadı. Çünkü proletar ədəbiyyatı Sabir və Mirzə Cəlil yaradıcılığına təkan verən milli və demokratik zəmindən, hayatı osasdan məhrum idı.

Bununla belə, Azərbaycan sovet ədəbiyyatşunaslığının bütün sonrakı mərhələlərində Sabiri sosrealizmin astanasına qədər gətirib çıxarmaq tendensiyası davam etdi. Sabir irlisinin ədəbi-elmi qiymətləndirilməsində onu proletar ədəbiyyatına “yaxınlaşdırın” cəhətlərin önsə çəkilməsi əsas mayar oldu. Fikrimizə, görkəmli nəzəriyyəci alim Y.Qarayevin Azərbaycan realizminin tipoloji cəhətdən araşdırın və onun ilk mükemməl təsnifini verən “Realizm: sənət və həqiqət” monoqrafiyasındaki aşağıdakı fikri ədəbiyyatşunaslığımızın sovet dövründə Sabira verdiyi an son və ümumişdircisi qiymət kimi dəyərləndirmək olar: “XX əsr ədəbiyyatşunaslığının böyük xadimləri Sabir və Mirzə Cəlil realizminin nailiyyətlərində artıq gələcək Qorki realizminin, bu günkü realizmin an yaxın solşəfini görürük” (Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: “Elm”, 1980, s.239).

Məsələ onda deyil ki, bu gün bu mühələzəni elmi həqiqət kimi qəbul etmək mümkün deyil, məsələ ondadır ki, XX əsr tənqidçi realizminin, o cümlədən Sabir realizminin estetik prinsipləri və məzmunu müyyənətləndiriləndə, bütün hallarda bu tendensiya tədqiqatçıları üçün ilkin çıxış nöqtəsi olmuşdur.

Y.Qarayev yazardı: “Bu mənada “Xalq” obrazının olmadığı, xalqın iştirak etmədiyi şeir Sabirda yoxdur. O, bəyi verəndə bəyin, burjuyu verəndə burjuyun, ruhanının verəndə ruhanının dili ilə xalqdan söz açır. Yeninin mənəvi intibah tərcüməyi-hali burada himşa köhnənin süqut və tənəzzül tarixçəsi ilə bir yerdədir” (Qarayev Y. Realizm: sənət və həqiqət, s.221).

Burdakı “xalq” anlayışının, başqa sözə, Sabirin “xalq” obrazının məzmunu “ictimai aşağılar” a tabe tutulur. Sabir şeirinin “yeni məzmunlu

xəlqiliyi və partiyalılığı"nın burda fəhlə və kəndli sinfinin bilavasitə özü"nün danışması ilə müəyyənləşdiriləməsi də bunu sübut edir. Yuxarıdakı müləhizədə "xalq" a id edilən "yeninin mənəvi intibahı" da ancaq "ictimai aşağılar"ı nəzərdə tutur. "Köhnənin sütqat və tənəzzül tarixçəsi ilə" isə "ictimai yuxarılar" hədofa almır.

Sovet dövrü ədəbiyyatşunaslığımızın ən mühüm uğurlarından biri sayılan "Realizm: sonət və həqiqət" monoqrafiyasında Y.Qarayev Sabir yaradıcılığının estetik dəyərini aşağıdakı kimi qiymətləndirir: "Fəhlənin burjuya, kəndlinin mülkədərə meydan oxumağa başladığı bir dövrün hərtərəfli inikası bu poeziyanı ümumxalq intibahının inikası olan bir poeziya hesab etməyə biziha haqq verir". Bu sitatda "ümumxalq intibah" anlayışı "cazibədar görünsə də, ümumi kontekstdə onun ancaq "ictimai aşağılar"ı nəzərdə tutduğunu nəzərə alsaq, bu mənada Sabirin yaradıcılığını "ümumxalq intibahının inikası" kimi dəyərləndirmək onun ideya-estetik dəyərini azaldır və şairin həqiqi sənət idealının düzgün dərkinə mane olur.

M.Ə.Sabirin poeziyası milli intibah uğrunda mübarizədən doğulmuşdur. "Sabir millətdən ötrü çalışır" (A.Səhət). A.Səhətin "xalq" yox, "millət" anlayışını öna çəkməsi təsadüf deyildi. Həqiqi Sovet ədəbiyyatşunaslığının "millət" yox, "xalq" anlayışını öna çəkməsi də təsadüf deyildi.

Sabirin poeziyası Azərbaycan xalqının millət kimi təşəkkülü və formallaşması dövrünün poeziyası idi. XX əsrin əvvəllərində Azərbaycan burjuaziyası yenice formallaşmaqdır. Millətin formallaşması üçün kapitalizmin inkişafı və bunun nəticəsi olaraq burjuaziymanın meydana çıxmazı, müxtəlif sosial təbəqələrin yaranması əsas amillərdən sayılır. Malumdur ki, "kapitalizmin inkişafı, cəmiyyətin sinif tərkibində baş vermiş dəyişikliklər, Azərbaycanın ayrı-ayrı əraziləri arasında iqtisadi birlinçin yaranması, iqtisadi və mədəni mərkəzlərin yüksəlməsi kimi amillər vahid dili, mədəniyyəti, ərazisi, iqtisadi və mənəvi hayatı olan Azərbaycan xalqının burju milləti kimi formallaşmasına səbəb oldu" (Azərbaycan tarixi. Bakı. Azərnş, 1994, s.612 - 613). Millət kimi formallaşmaq üçün - bütün bu yuxarıda sadalanınanların həyata keçməsi üçün milli - mənəvi birlik, milli-ideoloji təfəkkür, başqa sözlə, milli şürurun formallaşması ən əsas şərt idi. Fəlsəfi ədəbiyyatda göstərilir ki, "milləti təşkil edən əlamətlərdən biri kimi milli özünüdərki qeyd etmək lazımdır. Milli özünüdərki özünü bu və ya digar millət mənsub olduğunu şüurlu olaraq anlaşımaqdır... Əslində, millətin bütün obyektiv əlamətləri milli özünüdərki kimi subjektiv əlamətlə tamamlandıqda millətin mövcudluğundan, onun fəaliyyətdən danişmaq olar." (İmanov H. Fəlsəfənin əsasları. Bakı, "Turan evi", 2007, s.381)

Estetik döşənəcə həmisi ictimai sürünen inkişafını qabaqlamışdır. XX əsrin adəbi və mədəni fikir tarixində romantizm və tanqidi realizm böyük yeri, ilk növbədə, milli şürurun formallaşması, milli intibah uğrunda aparılan aramsız mübarizə ilə və deməli, mahiyyətə fəlsəfi ədəbiyyatda da göstərildiyi kimi, "millətin mövcudluğu", özünü təsdiq etməsi uğrunda mübarizə ilə dəyərlərinə.

Sovet rejimi ideoloqlarının antiburjuaziya siyaseti xalqı millət kimi formallaşdıracaq əsas dayaqlardan məhrum etməye hesablanmışdı. Burjuaziya düşmən sinif elan edilirdi və bunun mənəsi tekçə sinif antoqonizmdir, aşağı təbəqələrin mənafeyinin müdafiəsində axtarılmamalıdır. Cəmiyyətin istismar olunanlar və istismar edənlər təbəqələrinə bölünməsində öndə dayanan "ictimai aşağılar"ın mənafeyi

deyildi. Burada ancaq siyasi rejimin mənafeyi əsas götürüldür. Sovet rejimi yarandığı gündən antimilli xarakter daşıyır. Burjuaziyanın ölümə məhkum edilməsi, "ictimai aşağılar"la "ictimai yuxarilar"ın qarşı-qarşıya gətirilib düşmən siniflər elan edilməsi milli birliyə mane olmaq siyaseti idi. Bu siyaset xalqın millat kimi formallaşmasının və deməli, öz milli varlığını dərk etməsinin qarşısını almağa yönəlmüşdi.

"Füyuzat"çılardan və ümumən romantiklərin sənət konsepsiyasındaki millət amili və burjuaziya təssübkeşliyi isə, mahiyyətə milli birlilik, milli harmoniya yaratmağa istiqamətlənmışdı.

*İmzasını qoymuş millət övraqı - həyatı,
Yox millətin xətti bu imzalar içində -*

deyən romantik sənətin mübarizəsi milli varlıq uğrunda mübarizə idi. Sovet rejimi burjuaziya qarşı "müharibə"ni xalqı millət kimi formallaşdırmaq imkanından məhrum etmək üçün başlamışdı. Romantik estetik döşənəcə bütün gücü ilə milli oyanışa, milli özünüdərka köklənmişdi. Bu mənada romantik sənətə:

*Çeynənildi millətim, neylim, huquqi-əqdəsi?!
Ya ki, heç bir yerdə yoxdur hörməti, şəni, səsi -*

deyən realist sənət arasında heç bir "Çin səddi" yox idi. Lakin siyasi rejimə görə, bu "Çin səddi"nin olması vacib idi. Romantiklərin "burjuaziyanın ideoloqu", realistlərin inqilabi-demokratik fikir carçılıarı kimi təqdim və təbliğinin siyasi-ideoloji əsasında imperiyanın öz soləfindən alaraq davam etdirdiyi "parçala və hökm sur" siyaseti dayanırdı.

Sovet ədəbiyyatşunaslığı hesab edir ki, "...fəhlə - Sabir poeziyasında artıq epizod və ənsür deyildi, "vətən" sözü ilə, "hürriyət" sözü ilə yanaşı, "fəhlə" sözü də "Hophopnama"də üç əsas mübtədədan biri idi" (Qarayev Y. Realizm: sənət və həqiqət. s.224)

Müasir elmi döşənəcə bu fikri həqiqət kimi qəbul edə bilməz. Fikrimizə, "Hophopnama"nın "əzəl mübtədəsi" "millət" sözündür. Y.Qarayevin müstəqillik dövründeki araşdırılmalarında müsənnə mənada bu fikir təsdiq olunur. Tədqiqatçı "Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər" kitabında yazırı: "Əlbəttə, Sabirda "millət" obrazı həm də yuxarıda bir-bir xatırlatdığını satirik-sosial nüsxələrin əməndən yaranır və əslində, bütövlükdə "Hophopnama" da elə "Millətnamə"dir" (Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. Bakı, "Elm", 2002, s.378). "Hophopnama", doğrudan da, "Millətnamə"dir. Lakin Y.Qarayevin təfsirlərində bu anlayış öz həqiqi sosial məzmununa adekvat şəkildə yox. "xalq" anlayışının (özü) də ancaq "ictimai aşağılar"dan ibarət xalq anlayışının müstəqillik dövrünün döşənəcəsinə uyğun olaraq "millət" anlayışının ilə mexaniki əvəzlenməsi şəkildə işlənir. Y.Qarayev Sabirin "millət" anlayışının "burjuaziya və proletariat, bəylər və kəndlilər, tacirlər və sənətkarlar" (Azərbaycan tarixi.s.613) və başqa sosial təbəqələrin birliyindən ibarət bir toplum kimi təfsir etmir. 20-30-cu illər tənqidçi "xalqa müsavi hüquqlu bir gözə" baxmadığı kimi, müasir ədəbiyyatşunaslıq da "millət" məfhumunu müxtəlif sosial təbəqələrin barərət hüquqlu birliyi kimi təsəvvür edə bilmir. "Azərbaycan ədəbiyyatı: XIX-XX yüzillər" kitabında da müxtəlif sosial zümrələri təmsil edən obrazlar müsbət və mənfi

qəhrəmanlar bölgüsüna yerləşdirilərək, mahiyyətə "ictimai aşaqılar" və "ictimai yuxarılar" kontekstini yenidən önə çıxarırlar. Düşünürük ki, alimin Sabir satirasının sosial məzmununda "fəhlənin, kəndlinin mənəvi-əxlaqi bir hərəkət səviyyəsində dövrün şüur intibahında kəsb etdiyi ilkin mütaşəkkiliklə" dən söz açıqlamasını, burjuaziyadın isə "eyni bir ictimai ölüm və matəm mahnisi oxuyanların "vahid xoru" kimi yer almاسını önə çəkməsi (Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. s.367 - 368) böyük şairin milli intibahı milli birlik şəklində təsəvvür etməsi haqiqətini yeterince kölgədə qoyur.

Sovet dövrü ədəbiyyatşunaslığının bütün mərhələlərində Sabir satirasının ifşa edici mahiyyəti önə çəkilmiş, "Hophopnama" müəllifinin estetik idealına bu istiqamətdə elmi açıqlıqlar verilmişdir.

"Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər" kitabında Y.Qarayev yazar: "Sabirin cəmiyyətdəki "ölüler"dən ayrılıqda hər birinə hər etdiyi şeirlər də hamisə bir yerdə bu cəmiyyəti hərtərəflə səciyyələndirir. Lakin onun elə şeirləri də var ki, şair bunlarda cəmiyyətin bütünlükda "sütunları"నı seçib bir yera yığır (Mirzə Cəlildə, Üzeyir bayda olduğu kimi) və onların hamisina birdən gülür. "Bir məclisdə on iki kişisinin səhbəti" sahnacılında belə "sütunlardan" 12-si bir yerdədir və hərə özünü birəcə cümlə ilə elə səciyyələndirə bilir ki, bu 12 rəcəzdən, "monoloqdan", 12 "avtoxarakteristikadan" cəmiyyətin bir rəsmi, bir portreti yaranır. Sən demə, bu 12 kişi, əslində, 12 lotu və 12 dələduz imis" (Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. s.378 - 379).

Biza çox qəribə və təccübüli galır ki, Sabirin tənqid hədəfinsənən qeyrdiyi müxtəlif sosial təbəqələrin nümayəndələrinə (vəkil, həkim, rövzəxan, molla, şair, avam, qəzətçi və s.) "lotu" və "dələduz" yarılığı yapışdırıldan sonra görkəmli nəzəriyyəçi alim boyaları bir qədər də tündləşdirərək fikrini aşağıdakı kimi davam etdirir: "Lakin cəmiyyətdəki dələduzların Sabir satirasının aynasında görünen sərgisi yalnız yuxarıda cəm olan mafsiyadan, böyük süfrə başına toplanan kiçik lotulardan ibarət deyildir". Alim "Hophopnama"dəki "kübar", "mötəbər" sosial tipajın tam olmayıyan siyahısına na kaftır "mominlər" və cahil "üləmələr", munduri nadanlar, alimi - biamməller, lakey ərbablar və nökər millət vəkili, manqurt - ziyanlılar, mələk məmurlar, duma şubadaları (?), "qlasnlar", "dərz" çar nazirləri və alverçi şah və sultamları da əlavə etdiyindən sonra yazar: "O da maraqlıdır ki, Sabir nəinki cəmiyyətin "sütunları"nı ifşa edirdi, üstəlik, həmin saxta "sütunlar"ı inanana - sadələvhə və xayalpərəst "məddahlar" a da satıralar həsr edirdi." (Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. s. 379)

Əlbəttə, adı çəkilən sosial tiplərin Sabir satirasında tənqid hədəfinsənən əvvərilməsi mübahisə predmeti deyil. Fikrimizə, cəmiyyətin ən müxtəlif təbəqələrinin nümayəndələrinə Sabirin "lotu", "dələduz" və "mafya" qüvvələri səviyyəsində yanaşması və bütün bu təbəqələrin nümayəndələrinin cəmiyyətin "ölüler"i və ölü qüvvələri elan edərək, onları ifşa hədəfinsənən qeyrəti (məhz ifşa hədəfinsənə) o qədər də məntiqi səslənmər. Vulqar sosioloji tənqidin qoxusu gələn bu müləhizələr tənqid hədəfinsənə münasibətə Sabirin estetik idealının mahiyyətini izah etmək gücündə deyil. Tənqidin realizmin "qəti inkar məzmunu" daşıması fikri (Y.Qarayev) biza kifayat qədər mübahisəli görünür. Hər şeydən əvvəl ona görə ki, tənqidin realizmdə tənqid hədəfinsənə münasibət dəha çox ona böyük sevgidən doğurdu. Bu mənada razılışmaq lazımlı gəlir ki, tənqidin realizmdə

"...millətin namına millətə söylənən "ölüler" xitabi, əslində, ona dəshətli bir "elani - eşq" idil.., bu yalnız "gülü - güla ağlamaq" yox, həm də "gülü - gülu sevmak" əsası idil.." (Y.Qarayev). Bu müləhizələr, əslində, tənqidin realizmin tənqid hədəfinsənə münasibətinə dəqiq ifadə edir. Ancaq sovet ədəbiyyatşunaslığı, çox vaxt müştəqillik dövrünün ədəbiyyatşunaslığı da tənqidin realizmdə, o cümlədən Sabir yaradıcılığında tənqidin hədəfinsənə düzgün müəyyənləşdirənə də, sənətkarın tənqid hədəfinsənə münasibətini sınıfi mövqedən şəhər edir. Tənqidin realizmdə "gülü - güla sevmək" əsüsü ancaq "ictimai aşaqılar" a aid edilir. "İctimai yuxarılar" isə, bii qayda olaraq, burda ifşa hədəfisi - nifrat obyekti kimi götürülür. Ona görə də, tənqidin realizmin milli intibah uğrunda mübarizə ideali ancaq fəhlə və kəndliyə, başqa sözə, "ictimai aşaqılar" a aid edilir. Fəal vətəndaş, milli və ictimai şüur oyannmış vətəndaş uğrunda mübarizə fəal fəhlə, fəal kəndli, vətəndaş fəhlə, vətəndaş kəndli uğrunda mübarizə ilə əvəz edilir. Hətta on çağdaş ədəbiyyatşunaslığı düşüncəsində belə bir qənaat özünə yer alır ki, "ağadan müjikə" (L.Tolstoy), "inqilabçı kəndlidən inqilabçı fəhləyə" (P.V.Plexanov) sxemi Azərbaycanda tənqidin realist ədəbiyyatın təcrübəsində avam kəndlidən və fəhlədən fəal vətəndaşın şəklini alır".

Bizim fikrimizə, ifşa Sabir üçün məqsəd deyildir. Əslində, Sabir ifşa yox, tənqid edir və bu tənqid heç bir halda hansısa bir sosial təbəqəni, zümrəni təmsil edən tipi suradan çıxarmaq, məhv etmək məqsədi daşırmır. Ümumiyyətlə, Sabirin estetik düşüncəsində ölümcül məhkum olan milli-sosial təbəqə yoxdur. Sabir yenice yaranmaqla olan burjuva münasibətləri zəminində meydana çıxan sosial təbəqə və zümrələri milli birlik uğrunda mübarizəyə səsləyir. Sabir bu mübarizədə məqsədə yetməyin çatınlıklarını bütün təsərrüatına qədər təsəvvür edir. O, milli birlik uğrunda mübarizənin taktika və strategiyasını dəqiq müəyyənləşdirir. Milli birliyə milli şüur oyatmaqla nail olmağın mümkünlüyünə Sabirdən heç bir şübhə yoxdur. O, çox yaxşı bilir ki, milli şüur tərbiyə etmək lazımdır:

*Ümətətin rəhnüması tərbiyədir,
Millətin pişvəsi tərbiyədir.
Tərbiyətə keçir unur-u-cahan
Hər işin ibtidası tərbiyədir.*

Milli şüur oyatmaq, vətəndaş birliyinə və düşüncəsinə nail olmaq Sabirin sənət kredosu, sənət konsepsiyası idi. Şair öz sənət kredosu uğrunda mübarizə və mücadiləyə "işin ibtidası"ndan - tərbiyədən başlamışdı. Sabirin tərbiyə məktəbində sinif və yaxud təbəqə, zümrə ayri-seçkiləyi yox idi. Onun əsas tərbiyə əsası tənqid idi. Böyük səlfəi Axundov kimi o da "istehza, güləy və məskərə yolu ilə" yazılın asərin tərbiyəvi - idrəki güclünə inanır. Milli birliyə, oyanışa, tərəqqiyə mane olan hər cür qüsurları, özünü dərk edərək vətəndaş kimi formalşamışa, vətən və millətin taleyi ilə bağlı düşünməyə mane olan hər cür əxlaqi və mənəvi, sosial naqışılıq qarşı kəskin tənqidin münasibət Sabir satirasının haqiqi milli məzmununu yaradır.

Y.Qarayev yazar ki, "haqiqi realist vüstələ təsvir olunduqda insan problemləri həm də xalq (oxu: millət - T.S.) bədii hədəf kimi seçiləndə yaranır" (Qarayev Y. Realizm: sənət və haqiqət. s.155 - 156). Sabirin yaradıcılığında millət bütün sosial təbəqələri ilə birləşdə hədəf seçilmişdi və burda tənqid obyekti münasibətdə "ictimai aşaqılar"la "ictimai yuxarılar" arasında heç bir prinsipial fərq müşahidə olunmur. O mənada ki,

Sabirin tənqid hədəfi millətin içtimai şür yoxsulluğu idı və bu mənəda heç bir sosial təbəqənin vəziyyəti ürəkəçən deyildi. Heç bir sosial təbəqə vətəndaş yetkinliyi səviyyəsinə yüksəlməmişdi. Lakin bu yüksəlmiş zamanın qarşısında qoymuş olsas tələb idı və bunsuz millətin özünü təsdiq etməsi, "seyra balonlarla çıxan" başqa millətlərlə ayaqlaşması qeyri-mümkin idi.

Sabir içtimai şür yoxsullığuna qarşı mübarizəni təkcə "ictimai aşağılardır" arasında yox, həm də "ictimai yuxarıları" arasında aparmığı vacib sayırdı. İctimai şürun təkcə fəhlə və kəndliyə yox, eyni zamanda, kapitalist və mülkədar, o cümlədən hər cür yuxarı təbəqə nümayəndələrində çatışmadığını görür, onları hər cür mənəvi şikastlıya aparan virusların sindromlarına qarşı profilaktik tədbirlərin görülməsini vətəndaş düşüncəli sənətkarın üzərinə düşən əsas vəzifə hesab edirdi.

Sabirin "Zaman nə istəyir? Amma biz..." adlı 1908-ci ildə "Təzə həyat" qəzetiñə çap olunan bir məqaləsi vardır. Şairin dünyagörüşünün və estetik idealının mahiyətini başa düşmək üçün həmin məqalə çox böyük dəyər kəsb edir. Bütövlükde bu məqaləni onun böyük sənət yoluna çıxışının manifesti, program - mərammaməsi hesab etmək olar.

Həmin məqalədə Sabir millətimizin geridə qaldığından, "millətdən, milliyatdan bixəber olanlar"ın çoxluğunundan, başqa sözə, milli şurun inkişaf etməməsindən, bununla bağlı millət övladlarının, xüsusən gənclərin üzərinə düşən çatin vəzifələrdən danışır. Elm, savad, təhsil, mədəniyyət, uğrunda mübarizənin zəruriliyindən söz açır və bunu "ümidi - istiqbalımız" üçün əsas çıxış yolu hesab edir. Sabir başlanması zəruri olan milli-mədəni hərəkatda bütün içtimai zümrələrin, o cümlədən "pullular"ın da iştirakını zəruri sayır. Bununla belə, Sabir çox yaxşı başa düşür ki, başlanması zəruri olan milli - mədəni hərəkatın yüksək əhəmiyyətinə "pullular" birdən bira başa düşə bilməzler. Sabir "avam əğniyani məarif yoluna təşviq, tərəb edib də məktəb açdırmağı" milli tərəqqi, inkişaf namına vətəndaş ziyahlarının üzərinə düşən avəcib vəzifələrdən hesab edir və yazır: "Zira, pullularımız əksəriyyətlə avam olduqları üçün məktəbin faidəsini, mənfaətini, xeyrini kamalınca düşünməzərlər. Düşünmədikləri üçündür ki, bu yolda sərsi-hümmət edib pul da xərcləməzlər. Amma oxumuş, qeyrətlə cəvanlar o avam əğniyani məarif yoluna təşviq, tərəb edib də məktəb açdırı bilərlər" ("Hophopnamə"). İki cilddə, II cild. Bakı, Şərq - Qərb, 2004, s.204.)

Sabir milləti üçün taleyülü bir zamanın gəldiyini, ancaq hərəkat və yənədə hərəkət məqəbilində tərəqqi, sosial və mədəni inkişafə nail olmanın mümkünlüyünə inanırdı. "Lükulli əmərin fərəcün və lükulli dain-dəvəvən" (Hər bir əmərin sonu və hər bir dərədin dərməni vardır) hikmətinə söykənən, başqa sözə, galəcəyə nikbin baxan şair, milli qüvvələri bir araya gatirməklə irəliyə doğru hərəkətin mümkünlənəcəgini inam bəsləyirdi. "Öz bələcəyimi, anlayacağımı millətimə xidmət bili bəzəyən qərbi durmuyorum" deyən şair "hər kəsi də bu yola çağırır"dı.

Sabirin estetik düşüncəsində "əğniya"nın - dövlətinin düşmən obrazı yox idi. Başqa sözə, Sabir aşağı-yuxarı təbəqə münasibətlərinə antoqonist ziddiyətlər prizmasından yaşamasındır. Şairin "Ey müsibətzədə dindəşərəm, etdikən nəzər" adlı bir matəm qasidəsi - növhəsi var. Bu növha Şamaxı quberniya qazisi Hacı Məcid əfəndinin ölümü münasibətlə yazılmışdır. Elmi ədəbiyyatşunaslıqda əksər hallarda Sabirin "din xadimi"ni "alimi-haqqı", "pədəri-monəvəyi-ohli-vətan" adlandırmış şairin "dünaygörüşü və din xadimlərinə münasibətdəki məhdudiyyət"lə izah

edilmiş, "inqilabçı satirikin din xadimlərinə münasibət məsələsində axıradək ardıcıl, principial mövqə tutmaması, bəzən dini təsirə qapılaraq ruhānilərə güzəştə getməsi" kimi monandalırılmışdır. (M.Ə.Sabir. "Hophopnamə". İki cilddə, II cild. Bakı, Yazyıcı, 1992)

Sabir 1856-1906-ci illərdə İran şahı olmuş "Müzəffərəddin şahın vəfatı"da matəm seiri həsr etmişdir. Şairin "Dekabrin 31-ci günü..." adlı cinsi münasibətlə yazılın, və ilk dəfə "İrşad" qəzetində (11 yanvar 1907, №8) çap olunan müxbir yazısından öyrənirik ki, matəm seiri geniş kütləni "bəğayat mütəssir" etmiş, təziyə mərasimində şair əlavə olaraq "şah həzrətlərinin vəfatı münasibətinə hürriyyət aid bir nitq" da oxumuşdur. Müzəffərəddin şahın vəfatı münasibətlə yazdığı matəm şeirində Sabir onun əməllərinə çox yüksək dəyər verir:

*Müqəddəs fikri, pak əqli, zəkəsi,
Vətən övladının oldu bəqası,
Verib İranın qanuni-əsası.*

Şairin "ictimai yuxarıları" və yaxud özünün ifadəsincə desək, "əğniyalar"ı bu rəhbəti münasibəti onun dünyagörüşündə - dini və siyasi baxışlarında ziddiyətli və ya məhdudiyyət kimi izah oluna bilərmi? Fikrimizə, yox, Sabirin "gündəlik hayat və məsələdəndə dindar olduğu kimi, dünyagörüşündə, şeir yaradılığında da dini təsirlərdən uzaq" (Bu barədə geniş bax: Bayramoğlu A. Mirza Ələkbər Sabir (Həyatı və Əsərləri). Bakı. "Qismət", 2003, s.82 - 90) olmadığı və ümumiyyətlə, onun dindar olduğu bir həqiqətdir və zənn edirik ki, bù gün bù masəla sabırşunaslıqda mübahisə obyekti ola bilməz. Ancaq məsələ bunda deyil. Məsələ ondadır ki, Sabir millətə xidmət edirdi. Əməli, fikri və düşüncəsi etibarı ilə xalqa, millətə yaxın olan, onun tərəqqisi naməni çalışmış hər bir fərd, şaxs Sabir üçün millət övladı, vətəndaş idisi və şair onun milli təkamülə təkən verən hər bir hərəkətinə alıqlaşmağa, təqđid etməyə hazır idi. Madam ki, əməbələrdə "özünün hayat tarzı, görüşləri, təbiəti etibarı ilə uzaqgörən bir şaxs" (Alxan Bayramoğlu) olan Hacı Məcid əfəndinin xeyirxah əməlləri barədə təfsilatlı məlumatlar verilir və bù biz məlumatlardan öyrənirik ki, o, şia və sunni arasında iradət və məhəbbət arturmağa nəhayət dərəcədə güşələr etmiş, əcup-dəglişmiş Şamaxı şəhər maskidini və onun yanındakı məktəbi təmir etdirmək üçün var gücü ilə çalışmış, məhz onun xidmətləri sayəsində 1906-ci ilin yayında Qarabağ zərərdidələrinə Şamaxı şəhərindən bütün ətraf şəhərlərdən daha artıq iana toplanmış, hətta böyük şairin qaragürühülərin ittihamlarından qurtarmasında da alındən galəni asırğomamışdır (Bayramoğlu A. Mirza Ələkbər Sabir (Həyatı və Əsərləri). s.83), onda Sabirin Hacı Məcid əfəndinin ölümü ilə bağlı dərin təassuf hissə keçirməsi və onun ölümündən mərsiylər həsr etməsi tamamilə tabii və məntiqi cəhətdən izah olunandır. Bu məqamda, heç şübhəsiz Hacı Məcid Əfəndi şairi Şamaxı qazısı - din xadimi kimi yox, millətin istiqbali yolunda çalışan vətəndaş - insan kimi maraqlandırır.

Tənqidçi realizm fikrin poetik ifadəsində gizli tendensiyallığı, fikrin üstüortülü, dolayı ifadəsinə üstünlük verir. Bu, Sabir poeziyasında da belədir. Lakin satirik üslubunun artıq formalşamadı olduğu illərdə belə, şair bəzən onu narahat edən fikir və düşüncələrini açıq, birbaşa ifadədən çıxınmamışdır. Sabir üçün əsas olan millətə çatdıracağlı fikir idi, bu fikrin poetik ifadə forması şairi o qədər də narahat etmirdi. "Şimdi fırsat var ikən

bir iş gör istiqbal üçün!" şerisi millətin imkanlı səslərinə - ağniyalara, əslində, şairin nöqtəyi-nazərinə millət üçün, vətən üçün konkret işlər görmək imkanına malik olan vətən övladlarına müraciətlə yazılmışdır. Şair onları millət və vətən, onun gələcək təleyi üçün (istiqbali üçün) iş görməyə, əməli hərəkətə keçməyə çağırır:

*Getdi əldən millətin, fikrin nadir əmsal üçün?
Simdi fırsat var ikən bir iş gör istiqbal üçün!*

*Yoxnu bir zihimmət olsun bəsiş-irşadımız?
Əlmodarış, oğnya, sizdəndi istimdadımız!*

Sabirin "Sizdəndi istimdadımız" deyərk milli tərəqqi namının hərəkət gözlədiyi "ağniyalar"ı - içtimai yuxaruları satırık şeirlərində tənqid hədəfinsə əvvəlcə onun sənət idealının ziddiyətli tərəfləri kimi izah oluna bilərmi? Fikrimizə, yox.

Sabir iqtisadi münasibətlərin tam formalasmadığı bir cəmiyyətdə içtimai şüurda özünü göstərən naqışlıklar tamamilə təbii sayırdı. Məqsəd bu naqışlıklar aradan qaldırmaq idi. Sabir satırası ilk növbədə ağniyanın diqqətini millətin dərdlərinə tərəf yönəldirdi. Bu dərdlərə, problemlərə güzgü tutdurdu.

*Millət necə tarac olur - olsun, nə işim var?!
Düşənənlər möhtac olur - olsun, nə işim var?!*

sözləri millətin dərdlərinə biganə, laqeyd yanaşan vətəndaşın dilindən səslənəs də, buna görə də o, estetik düşüncənin tənqid obyektinə çevrilsə də. Sabirin əsas məramı bu deyildi. Sabirin əsas məqsədi millətin dərdlərini (əslində, problemlərini) obyektivət gətirmək, böyük görüntüsü ilə ondan söz açmaq idi. Burda vətən övladının yaşamaq imkanlarını itirməsindən, dilançılıqa qurşanmasından, aqibətsizliyindən, sosial durumunun acınacaqlı olmasına dən, və bu barədə düşünməyin vacibliyindən, başqa millətlərin tərəqqi yoluna qədəm qoymasından, bizim də bu yolla getmək vaxtimızın çatmasından söz açılır. Əlbəttə, Sabir tərəqqi, içtimai inkişaf yoluna düşməyə mane olan ən əsas bələləri da bədii təhlil obyektinə çevirmiyə unutmur. Bir millət olaraq düşüncəməzdəki naqışlığı, bütün məsələlərə şəxsi mənəfət baxımından yanaşmaq tendensiyasından al çəkə bilməməyimizi, milli tale ilə bağlı düşünmək imkanlarından möhrüləməzimizi bədii təhlilin predmetinə çevirir.

Biz çox vaxt deyirik ki, Sabir eybacarılı tənqid edirdi. Onun satirasının içtimai dəyəriñi da burada axtarırıq. Bu, əlbəttə, müəyyən mənənə belədir. Lakin, fikrimizə, Sabir satirasının gücü ancaq bunda deyil. Əslində, şair burjuva münasibətləri dövrünün milli həyatını analitik bədii təhlildə keçirirdi. Formalaşmaqdə olan içimi-siyasi, iqtisadi, mədəni münasibətlər sistemində hər bir vətəndaşın, zümrən üzərinə düşən missiyani dahiyanə şəkildə düzgün və dəqiq təyin edirdi. Bütün hallarda mürəkkəb içtimai-siyasi hadisələr burulğanında hər bir məsələyə, hərəkətə həssas yanaşır, ona birtərəfli qiymət verməkdən çəkinir, milli həyat problemlərini və vətəndaşların bu problemlərə münasibətini obyektivlik və mahiyyət müstəvində dəyərləndirirdi. M.Arif yazırkı ki, "Axundovun tənqidin pozitiv bir səciyyə daşıyır, yəni bu tənqidin arxasında böyük və müsbət

fikir, gözal bir məqsəd, müqəddəs bir ideal durur". (Arif M. Seçilmiş əsərlər, Uç cild, I cild.s.288) Realizmin fərqli cərəyanlarına aid etməyimizə baxmayaraq, bu fikir Sabir tənqidinin də mahiyyətini ifadə edir. Sabirin tənqidini inkarçı tənqid deyildi. Bu tənqid tənqid hədəfinsə nifratdən yox, sevgidən doğurdu və Sabir ancaq milli düşüncədəki naqışlığı tənqid hədəfinsə çevirməklə kifayətlənmirdi. Sabir satırası milli düşüncəni formalasdırırdı. İstiqaçlınlardırımk meylili "milli həyatımızın ensiklopediyası"na çevrilək qüdrəti qazanırdı. Sabir ancaq əlaqə-mənəvi cybacırlı mənasında "nə etməli?", "nədən çəkinməli?" sualına cavab vermər, insanın vətəndaşlıq ləyaqətini alçaldan əməlləri tənqid hədəfinsə çevirməklə bərabər, eyni zamanda "nə etməli?" sualına da cavab verirdi. Konkretni situasiyalarda milli mənəfət baxımından münsəb olan və olmayan keyfiyyətləri tənqid hədəfinsə düşünce predmetinə çevirməklə oxucunun düşünməsinə və həqiqəti tapmasına yardımçı olurdu:

*Həzəlik tullamış xaneyi-viranzları,
Dolunub kışvari-Tiflisdə kaşanaları,
Tapdıq axır Lizalartək neçə cananaları,
Çılçırqlarla işqalandırıq xanələri.*

Bu, "neft və milyonlar səltənətində" (İ.Musabəyov) yaşayan sosial tipin dünyagörüs, yaşam və əqləq tərzinin riyazi dəqiqliklə öks etdirilmiş lövhəsidir. Sabir "ağniya"nın düşüncəsindəki bu naqışlı görür, onun dünyagörüsünün dərliyi, məhdudluğunu böyük şairin ürəyini yaralayırdı. Lakin o, "istiqbala" olan inanımı itirmirdi. İstiqbala namına Sabir ağniyanın dünyagörüsündə, yaşam və əqləq tərzində dəyişikliyi, irəliyə doğru hərəkət nail olmağın mümkünlüyüni inanır və bunun üçün qarşısında duran vəzifələri ona xatırladır, onun da vətəndaşlıq məsəliyyətindən, milli təleyə cavabdehlik borcundan söz açır, bu məqsədlə də yuxarıdakı lövhəni aşağıdakı bəyli tamamlayırdı:

*Zalxalar daxmasına çökdü qaranlıq, bizi nə?!
Tapmayır ac-yadavalılar qızılənləq, bizi nə?!*

Sosial gerçəklidə milyonlarını Annalar, Lizalar, Sonyalar yolunda fədə etməyə hazır olan milli düşüncədən məhrum qohrəmənə estetik düşüncə Zalxalar, Fatma - Tükəzbanlarla bağlı problemləri də xatırlatmaqla, onun həyata baxış tərzini dəyişməyə çalışırı.

Əlbəttə, Sabir yaxşı biliirdi ki, hər şeydə şəxsi mənəfət güdən və əməkçiyyətə, genis düşünnəməyi bacarmayan "əvəm ağniya"nın milli mənəfət ilə bağlı hərəkətlərə sövq etmək o qədər da asan deyil. İlk növbədə, Sabir, milli düşüncədən məhrum Ağniyanın mühafizəkarlığını tənqid hədəfinsə çevirirdi:

*Men fəqər öz emrimi samanlaram,
Xeyrim üçün almı viranlaram,
Men nə emaaət, nə vətən anlaram, -
Yansa vətən, batsa emaaət belə!*

Sabir "yansa vətən, batsa emaaət belə" "nə emaaət, nə vətən" haqqında anlamaq, cəitmək istəməyən ağniyanın içtimai şüuruna təsir etməyin

çətinliyini bilir, onda vətəndaş şüuru tərbiya etməyin asan olmayacağıni çox yaxşı başa düşürdü. Müəyyən mənada, o da H.Zərdabının yolunu intixab etmişdi. Çağıranda gəlməyən, deyəndə eşitməyən vətəndaşlarını döñ-döñ müraciət etməyi, onun şururunu hərəkətə gətirənə qədər deməyi özünün vətəndaşlıq bərcə sayan Sabir, məsləkdaşı H.Zərdabi kimi, inanırdı ki, "olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın, nəcə ki, bir bulğın suyunun altına na qədər bark daş qoyasən bir neçə ildən sonra su tökülməkdən o bark daş murur ilə əriyib desilər, habelə söz da, əlxəlüssüs doğru söz, murur ilə qanmaizın başını deşib onun beyninə asər edər".

Bu düşüncə, aqıda və inamla milli hayatın bütün problemləri ilə əğəriyani üzbaüz qoyub onun viedanını oyatlaşdırı Sabirin vətəndaşlıq məramına çevrilir.

Əlbəttə, kapitalist və fəhlə, mülkədar və kəndli münasibətlərinin siniflərəsi antikonist ziddiyyətlər müstəvisinə gətirib Sabiri "burjuamülkədar ağaların amansız qənimi" kimi təqdim etmək olar. "qəmsiz-qayıgsız, tuseyi həyat sürən, "millət qəməni"ndan uzaq olan hakim və iştirmacı siniflər qarşı şairin kaşkin nifratindən" (Məmmədov M. Şairin poetik ırsı. (Ön söz). M.Ə.Sabir. Hophopnamə. Bakı. "Yazıcı", 1992, s.8) söz açaraq onu "inqilabçı şair" elan etmək olar. Lakin bu baxış heç bir halda Sabir satirasının müasirliyini şərtləndirdən keyfiyyət kimi çıxış edə bilməz. Bu mənada sabirşinas alım A.Bayramoğlu Sabir satirasının inqilabi məzmununu "inqilabçıların ideyalarını nəzənə çəkmək" də yox, "təsvir, ifadə tarzı ilə" "əqləmdə, mənəviyyatda", "sosial-psixoloji" sferadə yaratdığı "köklü dəyişikliklər" də axtarmaqdə haqlıdır (Bayramoğlu A. "Bənzərəm bir qocaman dağa ki...." Bakı. "Elm", 2010, s.416). A.Bayramoğlu Sabir yaradıcılığının sosial məramına müasir ədəbiyyatşunaslıq dүüşüncəsi ilə tam daqiq qiymət verərək yazardı: "Sabir poeziyası, satirası da xalqın (oxu: millatın - T.S.) özünüdürkənine, özünü tösiqinə və milli istiqlalına mane olan, ona əngələ çəvrilən cəhətləri, yəni ictimai dүüşüncə tərzini təqnid edirdi". (?Bayramoğlu A. "Bənzərəm bir qocaman dağa ki....", s.413) Bu cür yanaşmanın ənanəvi sovet ədəbiyyatşunaslığında baxışdan tipoloji fərqi orasındadır ki, A.Bayramoğlu təqnid hədəfinə münasibatın, təqnidə məqsədin psixoloji tərəflərinin da düzüng müəyyənləşdirir: "İki cür inikas var. Bir var, insanı bədəbləşdirir, daha da ruhdan salar. Bir də var nöqsanı elə göstərəsən ki, san bu azabdan daxilən sarsılıb, bu azabdan hərəkətə gəlib silkinmək fikrinə düşəsan, bu da cybəcərliliklərdən, nöqsanlardan xilas olmaq üçün səndə daxili potensialı hərəkətə gətirə". (Bayramoğlu A. "Bənzərəm bir qocaman dağa ki....", s.414)

Sabir əksər hallarda təqnid edirdi, bu təqnidin mahiyyətində kinaya dayanırdı. Ifşa yox. Ifşadan fərqli olaraq, kinaya hədəf kimi seçilmiş tipin "daxili potensialı" ni hərəkətə gətirmək gücü var. Bu, Sabir təqnidinin təlqin gücündür. Milli həyat problemlərinin inikasında ifşa psixoloji cəhətdən özünü doğrulda bilməz, o, ancaq "insani bədəbləşdirir, daha da ruhdan salar". Ifşadan təlqinə yol yoxdur. Ifşa məhv etmək, "kökündən qazımaq" məqsədi daşıyır. Ifşa üzərinə tərbiyədəciliğ funksiyası götürür. Ancaq kinaya təqnid hədəfini "daxilən sarsıtməq" və bu sarsıntıının gücü ilə onun daxili potensialını işa salıb məqsədə doğru aparmağı imkan verir.

Sabirin əksər satiralarında sosial tipə münasibət təqnidən - kinaya dən təlqinə doğru gedir. Sabir həm sosial tipin dünyagörüşündəki hansısa cəhəti təqnid edir və eyni zamanda, hansısa cəhəti ona təlqin edir. Burda hədəf

sosial tipin təbii varlığı deyil. Onun sosial varlığında özüna yer alan məhdudluq, dünyagörüşündəki naqışlı hədəf seçilir. Məqsəd dünyagörüşünə təsir edib onu dəyişməkdir. "Ökinçi", "Fala" və bu tipli digər satiralarında bizim qarşılışadığımız ictimai tip, ilk növbədə, dünyagörüşündəki dərhləq təqnid hədəfi seçilir. Onlarda millət duygusu, vətəndaşlıq düşüncəsi hiss olunmur. Əslində, onlar da asrin maddi cəhatdən yoxsus yox, təmin olunmuş Novruzuludur. Novruzlu kimi, onları da an böyük qüsürü ictimai şürə yoxsulluguđur, vətəndaşlıq düşüncəsindən məhrumluđur. Sabirin hədəfi vətəndaşlıq düşüncəsindən məhrumluđur, məqsədi vətəndaşlıq düşüncəsi uğradıra məbarizədir. Sabir hədəf seçməkdə və məqsəd uğrunda məbarizədə kəndli ilə mülkədar, fəhlə ilə kapitalist arasında heç bir fərq qoymur. Geniş mənada Sabir üçün onlar arasında, doğrudan da, fərq yoxdur. Hər ikisi millət əvlədir və hər ikisi milli və ictimai şürəndən məhrumdur:

*Fəqət bir iş də görəmək istər isən, gör müsəlmanıڭ!
Təhəmmül eylə cəvri-mülkədar, işlə heyvəntək!
Çatış, ok, biç, aparsın boy, evin qadsın dzyırmantək!
Aylıma, haqqını qanma, xəbərdar olma insamtək!*

Sabirin "Səbr eylə" adlı bu məşhur satirasında təqnid olunan sosial tip kəndlidir və şairin öz təqnid hədəfinə münasibəti kifayat qədər sərtdir. Ənənəvi ədəbiyyatşunaslıqda xüsusi qeyd olunduğu kimi, burda təqnid - kinaya hətta sarkazm səviyyəsinə yüksəlir. Lakin qətiyyən şübhə doğurmayan bir həqiqət var ki, Sabir bu satirada ictimai tipi şürə yoxsulluğu, özünün bir insan, vətəndəş kimi dərk edə bilməməsinə görə təqnid edir. "Səbr eylə" şeirinin satirik qəhrəmanı Mirzə Cəlilin "Poç qutusuna"ndakı Novruzolinin adekvatıdır. Qul psixologiyası onun da şüruruna hakim kasilib. Y.Qarayev doğru yazardı ki, "Novruzoli, ümumiyyətə, müsbət insani keyfiyyətlərdən məhrum deyil, ictimai-siyasi, hüquqi keyfiyyətlərdən məhrumdur. Hətta onun bilavasita iqitsadi kasıblığı da (zəruri olan) hər şeyi var, gətiridiyi paydan, sovgatdan da görürün) adıbi az narahət edir, ictimai-siyasi, hüquqi cəhətlərin kasıblığı işa, hekayədə hərtərəfli bədii təhlilin predmeti edilir". (Qarayev Y. Realizm, sonat və həqiqət, s.176) Mirzə Cəlil kimi, Sabir də "ictimai aşağıları" təməsil edən satirik tipə qarşı təqnidini ona görə sarkazm səviyyəsinə yüksəldirdi ki, onun simasında "potensial bir müsbət qəhrəman" (Y.Qarayev) - milli və ictimai şürə qazanmış goləçək millət əvlədi, vətəndəş götür.

"Ökinçi" dəki kəndlə, "Fala" dəki fəhlə obrazlarında "potensial bir müsbət qəhrəman"ın - milli və ictimai şürə qazanmaqdə olan millət əvlədinin, vətəndaşın ilkin cılgınlığı görüntüyə gətirilsə də, asas və son məqsəd bu deyil. Həyati bədii idrakının tipinə, inikas üsulunun xarakterinə uyğun olaraq Sabiri "Ökinçi" də də, "Fala" də də, bu tipli digər satiralarında da dəha çox hələ ictimai və milli şürə inkişaf etməsi, vətəndaşlıq düşüncəsindən məhrum, başqa sözlə, "insan olmağa vaxtı çatmayı" (Elçin) sosial tiplər dəha çox maraqlandırır. Sabir çox yaxşı başa düşür ki, milli harmoniya, tarazlıq yaratmaq üçün cəmiyyətə ictimai və milli şürə inkişaf etmiş fəhlə və kəndlə ilə barəbər, kapitalist və mülkədar da lazımdır. Cəmiyyətin an müxtəlif tabaqaları milli düşüncəyə köklənmədiyə, vətəndaş kimi üzərinə düşən məsuliyyət hissini dərk etmədiyə sən məqsədə - milli birliliyə nail olmaq mümkin olmayıcaqdır. "Ökinçi" də, "Fala" də, "Nash-

olana...” da, “Pula təvəccəh”da, “Dilənci”, “Xəsisin heyfi, varisin keyfi” və digərləri də bu son məqsədi gerçəkləşdirmək naminə yazılmış əsərlərdir.

“Xəsisin heyfi, varisin keyfi” satırından aşağıdakı misralara diqqət yetirək

*Bir para şəxs elzir mayeyi-ehsan səni,
Qədrini bilməz edir millətə qurban səni.
Aşiqəm mən sənə ancaq olaşan munisi - can,
Bishi antə və ümumi sənə canum qurban!*

M.Baxtinin təbərinə demis olsaq, Sabirin bədii nitqi dialoji xarakterlidir. Onun satirik qəhrəmanlarının monoloqlarında həm özlərinə, həm də baş-qalarına məxsus dünaygörüşlərinin bədii ifadəsini görmək mümkündür. Yu-xarıdakı misralar ancaq satira hədəfinin dünaygörüşünün ifadəsi deyil. Bu dörd misrada fərqli dünaygörüşlərinə malik iki aqniyanın obrazı yaradılmışdır. Şair bu satirada milli şüru inkışaf etmiş, vətəndaş düşüncəli varlı obrazı ilə (varımı, dövlətini, pulunu millətə qurban edən aqniya obrazı ilə) vətəndaşlıq düşüncəsindən məhrum, milli şüru oyanmamış varlı obrazını (bütün varlığı ilə pula aşiq olan aqniya obrazını) qarşılaşdırır, sənətkarın bədii niyyəti də bu təzadlı situasiyanın oxucu şururunda yaratdığı, yarada biləcəyi intibahla gerçekleşir.

Sabir aqinə və fəhləyə potensial bir qəhrəman - istiqbalımızı müəyyən edəcək vətəndaşlar kimi baxdıığı kimi, “ictimai yuxarılar”da da eyni münasibət baslayır, istiqbal namına onlara da ümidi gözü ilə baxırı. Sabira burjuə mü-nasibatlarının yenica formalasdığı dövrda “müsəlman fəhlələrin qayığısına qalan”, onların “qismən də olsa, maddi vəziyyətlərinin yaxşılaşdırılması”na nail olan H.Z.Tağıyev, S.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev kimi milli burjuaziya nümayəndələrinin, “həmişa yoxsullara kömək etməyə və onların qayığlarına qalmğa çalışan” İsmayıllı xan Ziyadxanlı, Allahyar boy Zülqədərov, Fərrux bay Vəzirov kimi mülkədarların adları və əməlləri yaxşı məlum idi. Sabirin satirik qəhrəmanları - “Ökinçi”dəki mülkədar, “Fələ”dəki kapitalist, “Nuri-çəşmanımmışan, ey pul, canımmışan” deyən sərvətdər milli hayat problemlərinə, vətən və onun təliyinə münasibətdə H.Z.Tağıyev, yaxud İsmayıllı xan Ziyadxanlı deyildilər, H.Z.Tağıyevdən, İsmayıllı xan Ziyadxanlıdan fərqli olaraq, onlar öz şəxsi mənafelərindən konar məsələlər haqqında düşünə bilmirdilər. Onlar bu cür düşüncə tərzindən, hələ ki, uzaq idilər. Ancaq məsələ burasındadır ki, ictimai şüru milli mənafətə kökləmək zamanın təlabı, zamanın istəyi idi. Burjuə münasibatları bu cür düşüncə tərzini formalasdıracıq ideoloqlar yetirirdi. Bu mənada Mirzə Cəlil də, Sabir də, Ə.Hüseynzadə də, Ə.Ağaoğlu də, A.Səhhət və Hadi də “burjuə münasibatları”ndan doğulmuşlar idi.

“Füyuzat”çıraq da, “Molla Nəsrəddin”çılık də bu müstəvیدə ərsəyə gəlmışdi. Professor N.Şəmsizəda dəqiq yazırı ki, “Sizi deyib gəlmisəm, ey mənim müsəlman qardaşlarım!” adı müraciət deyil, məslək harayı idi. Bu harayla “Molla Nəsrəddin” Zaqafqaziyada və bütün Yaxın Şərqdə milli mənlik şurunu oyatmağa nail oldu.” (Şəmsizəda N. Azərbaycanlıq Bakı, “Nurlar”, 2006, s.58.) Bu işdə, heç şübhəsiz ki, “Azərbaycanlılığın qamus kitabı”nın (N.Şəmsizəda) - “Həphəqnamə”nın müallifinin müstəsnə ziadətləri olmuşdu.

